

ƏRUZ VƏZNİNDƏ İŞLƏNƏN TERMINLƏR

Elnurə Babayeva,
AMEA Məmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi
E-mail: elnure1430@gmail.com

Aruz – “geniş yol”, “çadırın ortasına vurulan dirək”, “şerif haqqında elm” və sair kimi manalanır. Nəzmdə istifadə olunan şerif ölçüsüdür. Əruz uzun və qısa hecələrin müyyəyan kombinasiyalarda gözəl oxunuş ritmi yaranan, ardıcılığının bütün misralarda daqiqliklə gözlənilməsi ilə müşahidə olunan şerif vəznidir. Əruz vəzni klassik şairlərimizin çoxunda əsas şerif (nəzm) şəkli kimi qəbul edilib işlənmişdir. Buna görə də bu vəzna bazan “klassik vəzni” deyirlər (5,109).

Əruzun bir ədəbi fənn halına gəlməsi Xəlil ibn Əhməd sayasında olub. VIII əsrda yaşmış bu böyük ərəb alimi əruz şerif ölçüsünü hicri 150-ci ildə (miladi 767-ci il) sistemləşdirib elm şəklində salmışdır. Xəlil ibn Əhməd ərəb dilinin ahəngini, müsiqisini və ümumən xüsusiyyətlərini tədqiq edərək öyrənmiş, bunlara müvafiq şəkildə nəzm üsulunu tənzim etməyə, genişləndirməyə çalışmış, yalnız feil kəliməsindən götürülen, müxtalif şəkillər halında işlənən sözlərdən müyyəyan, sabit qəliblər yaratmışdır. Misranın həcmi bu qəliblərin, yaxud bunlardan bir neçəsinin təkrarı nəticəsində yaradılır (1,146).

Əruz vəzniñə yazılış şeirlərə məxsus bir sıra terminlər vardır ki, onların ayrı-ayrılıqlıda izahı aparılmışdır.

Misra – şeirin daxili struktur nəzəriyyəsində əsas rol oynayan, ritmikliyin ən kiçik vahidi misradır (satırlar). Şeirin ayrılıqla götürülmüş hər sətrinə misra deyilir. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şeirdə bitmiş, tam fikir ifadə edən misralardan başqa, daha şairənə surətdə deyilmiş dolğun, düşündürəcü və fəlsəfi – hikmatımız dəyər kəsb edən misralara rast galır. Belə misralara şah misralar deyilir. Müştəqil fikir, məna ifadə edən misralar isə azad, sərbəst misralar adlanır.

Beyt – eyni vəzndə, bir-biri ilə yanaşı duran və aralarında məna, forma bağlılığı olan iki misraya deyilir. Poetikada beytin müxtalif növləri və hər növün ayrıca adı vardır: beyti-müsərrə (misraları həm qəfiya olan beyt), beytül-qəzəl (hər hansı bir qəzəlin ən gözəl beyti), beytül-qəsida (qəsida, qəzəlin ən gözəl beyti), şahbeyt (hər hansı bir şeirdə olan ən manalı, ən bədii beyt), məxləs, yaxud taxallüs beyti (qəzəldə şairin taxallüsü olan beyt), tac-beyt (qəsidiədə şairin adı olan beyt), matla (qəzəlin, qəsidiənin ilk beyti), maqtə (qəzəlin, qəsidiənin son beyti) və saira (2, 43).

Qarabağ hakimi İbrahimxəlil xanın qızı, XVIII-XIX əsrlər Azərbaycan şairi Xurşidbanu Natəvanın bibisi Ağabəyim Ağanın biza gəlib çatmış

məşhur beysi klassik Azərbaycan şeirində bu iki misranın ifadə etdiyi fikrin vüsəti və dolğunluğu haqqında təsəvvür yaradır.

Əfsus ki, yarım gecə galdi, gecə getdi,
Heç bilmədim ömrüm necə galdi, necə getdi? -

Beyt həm qafiyələnir, həm də qafiyələnmir. Məsələn, İmadəddin Nəsimidən qafiyələnməmiş bir beyt:

Dərd ilə xoş keç, ey könül, qəmdən usanma, cün bilir,
Aşıqi-dərməndinə dərdi verən dəvasını.
Bənd – şerif formasından (qoşma, gərəyli, mürəbbə, müxəmməs və s.) asılı olaraq onun arxitekturasını təşkil edən müxtalif sayıda misralar qrupu. Bəndlərə bazan misraların sayına uyğun olaraq “dördlük”, “beşlik”, “altıq” və s. də deyirlər. Azərbaycan poeziyası üçün ən çox dördlüklər səciyyəvidir. Həm yazılı, həm də şifahi ədəbiyyatda geniş yayılmış qoşma və gərəyli formaları yalnız dördlüklə yazılır. Məsələn, XIX əsrda yaşayıb yaratmış Aşıq Bəstinin qoşmasından bir bənd:

Məleyka boyludu, şirin lahcəli
Əzəldən tamaşa olan bu dünya.
Qoca cadugərdi, aldadar səni
Cavanlıq donunda qalan bu dünya.

Sabit bəndlərlə bir sırada klassik Azərbaycan poeziyasında qeyri-sabit çoxmisralı bəndlərə də tez-tez təsadüf olunur. Məsələn: qoşma və gərəyli anənəvi şəkildə 3-5 bənddən ibarət olur, divani və müxəmməslərdə isə bu saydaha çox ola bilər. Bir bənddəki misraların maksimum sayı 12-yə çatır (5,110).

Qəlib – misra vahididir (ölçüsü). Qəlib təfila ilə başlayır və tələb olunan təfila ilə başa çatdırılır. Bu tələb olunan təfila misranın son bölümünü, hətta son bölümünün son hecasını tənzimləyir. Qəlib yoxdur, əruz da yoxdur. Əslində, əruz misranın məqsədli, reallaşan qəlibi (ölçüsü) deməkdir. Həmin misranın, şeirin iki qəliblə ölçüləşməsinə əruz heç cür yol vermır. Bu həm nəzəri, həm də praktik cəhətdən mümkün deyil.

Təfila – misra bölmələrinin vəzniñə göstərir. Təfila qəlibin, bölüm isə misranın vahididir. Bölüm qəlibdə təfilənin quruluşca keyfiyyətini təyin etdiyi kimi, təfila də misrada bölümün vəzncə keyfiyyətini

müayyanlaşdırır.

Bəhrin növlərindən asılı olaraq, hər misranın qəlibi dörd, üç və iki təfilədən ibarət olur. Qəlibdə təfilənin müstəqilliyi şartı və nisbidir. Bir təfilənin vəzniñə bilməkla qəlibin vəzniñə bilmək olmaz. Qəlibin vəzni onu təşkil edən təfilələrin müyyəyan tərtibdə sıralanmasından əmələ galır. Misra şeirin vahidi olmaqla öz daxilində bölmələrin vəzdatını, yaxud rabitalarını şərtləndirdiyi kimi, qəlib də vəzniñ (bəhr növünün) vahidi olmaqla öz daxilində təfilələri rabitaləndirir. Əruzda təfilələr iki qismə bölünür: əsli təfilələr, düzəltmə təfilələr (3,27).

Təfilənin sabit ahəngi vardır. Müxtaliflik qəlibin təlab olunan ritmini pozur. Təfilənin düzgün sırasınlamasında, oxunmasında apastrofun da müyyəyan xidməti var. Bu işara imləmizdən çıxarılmasına baxmayaraq, təfilənin elmi transkripsiyasında saxlanılması zəruridir. Apastrof təfilənin düzgün yazılışını göstərmək bərabər, onun oxunuñunda müyyəyan fasila yaradır. Apastrof boğaz samitini avaz edir. Təfilənin imlasında iki saat arasına düşən əyni (ئ) hərfi apastrofla göstərilir (müftə'ilün, f'a, məf'A'ilün və s.).

Rükn – əruzun əsli təfilələrinin əsasını təşkil edir. Bunlar əsasların kökləridir. Rüknlərə ərkani-əruz, ərkani-əsasiyyə deyilir. Əruzun rüknləri üçdür: səbab, vətəd və fasila (1,53).

Əruz rüknlərinin terminləri spesifik ərəb terminləridir. Bu sözlərin leksik mənaları da məhz ərəb məsiəti ilə bağlıdır. Ərəbcə səbab – ip, vətəd – ağac, mix, fasila – aralıq deməkdir. Hər üç söz köçəri ərəblər üçün evi avaz edən çadırla əlaqədardır. Çadır ipə bağlanır, mixla möhkəmlənir və ətəklərinin, yaxud tikişlərinin arasında fasila olur. Bu sözler əruzda müyyəyan bənzəri üzrə, təfila quruluşunun izahı kimi qəbul edilib işlənir.

Zihaf və illət – Əruz vəzniñə düzəltmə təfilələrin rolü əsli təfilələrin rolundan qat-qat artıqdır. Düzəltmə təfilələr əsli təfilələrdən müxtalif yollarla çıxarılır. Bu yollar ümumi şəkildə əruzda iki terminə ifadə olunur: zihaf və illət. Zihaf və illət əsli təfilələrin vəzni və quruluşca dəyişməsi, onların düzəltmə təfilələr şəklinə keçməsidir. Bu dəyişilmə müxtalif şəkillərdə olur: ya əsli təfilədən müyyəyan hərf və ya hərflər çıxarılaraq hacmi kiçilir, məsələn, fa'Ulun-fa'ul, və ya əksinə, artırıb çoxaldırlar. Bəzi əruzçular əsli təfilələrin I, III, VI həflərində əmələ gələn dəyişikliyi illət, II, IV, V və VII həflərində əmələ gələn dəyişikliyi zihaf deyirlər.

Əruz elmində zihaf və illət məsələlərini həll etməkdə alımlar əruzun üç rüknünə – səbab, vətəd və fasila rüknlarına əsaslanırlar.

Məzan – Əruzun nəzəri sisteminde tamlıq olması üçün məzanın olması şartdır. Məzan ərəbcə məzinin sözünün cəmidir. Məzininə mənəbə, bir şeyin olduğu yer deməkdir. Əruzda terminoloji mənada məzan zihafların əsli təfilədə olduğunu bildirir. Məzanın kateqoriyası zihaflarla onların mənsub olduğu birləşməlidir. Zihafla təfila əlaqəsini qısa yolla mənimşəməyə yardım edir (1,59).

Bəhr – Bu sözün bir neçə mənası vardır. Leksik mənalari: dəniz (bəhr-i-Xəzər və s.), nəhr, böyük çay (bəhr-i-Nil və s.), göl (bəhr-i-Aral və s.). Eyni zamanda, bəhr sözü ərəb dilində yirtmaq, yarmaq mənalarını verir. Əruzda isə bəhr bir termin kimi şeir vəzniñə bildirir. Əruz altı ünsürdən (rükndən) ibarətdir və bu ünsürlər də 19 bəhrindən bölünür. Klassik Azərbaycan poeziyasında əruzun 12 bəhrindən istifadə edilmişdir. Həmin bəhrələr aşağıdakılardır: həcəz, rəmal, rəcəz, müctəs, müzare, mütəqərib, münsərih, xərif, səri, mütədarik, kamil, müqtəzəb.

Təvil bəhri – lügəvi mənası uzun deməkdir. Ərəb əruzunun birinci bəhri təvil bəhridir. Ərəb əruzçuları dairələrin ardıcılıqlarını tərkiblərindəki bəhrələrin ərəb əruzunda işlənmə tezliyinə, bəhrələri isə vətədlərinin misranın əvvəlinə nə qədər yaxın və uzaq olduqlarına görə sıralamışlar. Ərəb əruzunda təvil bəhrinin dairə üzrə əsas qəlibi:

f'a'Ulun məf'A' İlün f'a'Ulun məf'A' İlün
f'a'Ulun məf'A' İlün f'a'Ulun məf'A' İlün

Mədid bəhri – lügəvi mənası uzadılmış, sürəkli deməkdir. Bu bəhrin ərəb əruzunda əsas qəlibi:

f'a'ilAtün fA' ilün fA' ilAtün fA' ilün
f'a' ilAtün fA' ilün fA' ilAtün fA' ilün

Bütün əruzçulara görə mədid bəhrinin altı növü vardır.

Bəsit bəhri – lügəvi mənası geniş, yayılmış deməkdir. Əsas qəlibi aşağıdakı kimidir:

müstəf'A' İlün fA' ilün müstəf'A' İlün fA' ilün
müstəf'A' İlün fA' ilün müstəf'A' İlün fA' ilün

Vafir bəhri – lügəvi mənası çox bol deməkdir. Bu bəhrin əsas qəlibi altı dəfa müf'A' Aəlatün əsli təfiləsinin tekrarından ibarətdir.

muf'A' Aəlatün müf'A' Aəlatün müf'A' Aəlatün
muf'A' Aəlatün müf'A' Aəlatün müf'A' Aəlatün

Kamil bəhri – bir neçə lügəvi mənası vardır: mükəmmal, nöqsanlı, bütün, tam, kamallı, təcrübəli, bitkin və s. Kamil bəhrinin əsas qəlibi aşağıdakı kimidir:

mütəf'Ailün mütəf'Ailün mütəf'Ailün
mütəf'Ailün mütəf'Ailün mütəf'Ailün

Həzəc bəhri. Həzəc sözü xoşa galən avaz, gözəl səs, cah-cah mənasını ifadə edir. Bu bəhrda yazılış şeirlərdə bir axılıq, rəvanlıq nəzərə çarpır. Həzəc bəhrinin növləri məf'A' İlün təfiləsinin müyyəyan miqdarda təkrarlanması və dəyişməsindən yaranır. Əsas qəlibi, başqa sözla desək, birinci növü məf'A' İlün təfiləsinin dörd dəfa təkrarından əmələ galır. Füzuli, Sabir və başqa şairələrimiz həzəc bəhrindən istifadə edərək gözəl şeirlər yazmışlar. Məsələn, M.Füzuli “Məni candan usandırdı...” qəzəlini bu bəhrin məf'A' İlün təfiləsinin dörd dəfa təkrarlarından yaranan qəlibdə, “Leyli və Məcnun” əsərini isə məf'A' İlün məf'A' İlün f'a'Ulun ölçüsündə yazmışdır. M.Ə.Sabirin “Əkinçi”, “Nə işim var?”, “Bəki fəhlələrinə” şeirləri həzəc bəhrinin başqa bir ölçüsündə yazılmışdır.

Müjam sarkeş mələr mənzil qılan aşuf ta məcnundur,
məfaA' İlün məfaA' İlün məfaA' İlün məfaA' İlün
Anın cünbəs teyi - zənci ri - seyli - si rişk gül-gündür (M.Füzuli)

Rəməl bəhri. Rəməl sözü ləngərlənmək, dalğalanmaq, ağır-ağır, yəni ləngərlənə-ləngərlənə yermək mənasını bildirir. Bu bəhrda yazılın şeirlərdə bir əzəmat, vüqar, dalğalıq özünü göstərir. Heç təsadüfi deyildir ki, klassik şairlərimiz öz dövrlərinə qarşı narazılıqlarını, daxili iztirablarını, qüssə və kədərlərini ifadə etmək üçün rəməl bəhrini seçmişlər. Məsələn, M.Füzulinin "Padişahi-mülk..." qıtası, "Söz", "Heyrət, ey büt..." qazalları, M.P.Vaqifin "Görəmdim" müxəmməsi, M.Ə.Sabirin "Nə yazım?", "Beynəlmiləl" şeirləri bu bəhrda yazılmışdır. Rəməl bəhrinin növləri fA' ilAtün təfiləsinin təkrarından və dəyişməsindən yaranır. Əsas forması fA' ilAtün fA' ilAtün fA' ilAtün fA' ilAtün -dür.

Mübtələyi dardi-eşqəm al götür mən dən, təbib,
fA' ilAtün fA' ilAtün fA' ilAtün fA' ilAtün
Eylə bir tad bir kim, bu dərdə dərma n olmasın

(M.Ə.Sabir)

Xərif bəhri. Xərif sözü yüngül, zərif, incə, müləyim mənalarını bildirir. Xərif sözü Azərbaycan dilində indi də fəal işlənən sözdür. Əruzda da bu ölçü ahəngcə oynaq, yüngül bəhrəldəndir. Bu ölçüdə yazılın şeirlər öz cynaqlığı, yüngüllüyü ilə seçilir. S.Ə.Şirvanının "Qaz va durna", "Müəllimə hörmət", "Köpəyə ehsan", "Qafqaz müsəlmanlarına xitab", A.Səhhətin "İmtahan" şeirləri bu ölçüdə yazılmışdır. Xərif bəhrinin əsas ölçüsü fA' ilAtün məfaA' İlün fA' İlün-dür.

Yox, yox, əsla sən ölmədin, dirisən,
fA' ilAtün məfaA' İlün fA' İlün
Ən böyük qəh rəmanların birisən (A.Səhhət)

Səri bəhri. Səri sözünün lügəvi mənası sürətli, cəld, tez-tez və s. deməkdir. Həmin sözün mənasındaki əsas cahatlar şeirin ahəngində özünü göstərir. Bu vəzndə yazılın şeirlər o qədər yüngül oxunur ki, ilk baxışda onu heca vəznində yazılmış şeirlərdən fərqləndirmək çətin olur. Məsələn, M.Ə.Sabirin "Ağacların bahsi", "Üsuli-cadid" şeirləri bu ölçüdə yazılmışdır. Səri bəhrinin ölçüsü müftə' İlün müftə' İlün fA' İlün-dür.

Molla, sənə eyləyirəm məsləhat,
müftə' İlün müftə' İlün fA' İlün
Söylə görüm, evlənim, ev lənməyim (Əli Nəzmi)

Münsərih bəhri. Münsərih sözü axıcı mənasında işlənir. Bu bəhrdəki şeirlər də axıcı və oynaq olur, asan oxunur. Məsələn, M.Ə.Sabirin "Oxutmuram, al çəkin!" şeiri münsərih bəhrində yazılmışdır. Bu bəhrin ahəngi müftə' İlün fA' İlün təfilələrinin təkrarından yaranır. Münsərih bəhrinin əsas ölçüsü müftə' İlün fA' İlün müftə' İlün fA' İlün - dür (2,24).

Əqlin azib, ay yaziq, boşlamışan qarını,
müftə' İlün fA' İlün müftə' İlün fA' İlün
Cümə dəyiş dirmisən kürkünü, pal tarını

(M.Ə.Sabir)

Əruz vəzni xarakteri etibarı ilə çox incə və zərifdir, füsunkar ahəngi ilə adamı valeh edir. Səni yormur, ikrah doğurmur, mənəvi zövq verir, gümrahlandırır, onu öyrənmək istəyənləri ciddi imtahanaya çəkir. Bu yolla əruz günlərlə, aylarla deyil, neçə il əzm və səbri yoxlayır, səni özüne sevdirir, özünə maftun edir. Sonra heç bir vəchla onun bu sırlı aləmindən ayrıla bilmirsən. Əruz sanatdır, cünki şeirin bir cəhatidir, onun musiqisi, ahəngi, ritmidir. Əruz elmdir, cünki o, musiqisinin, ahəngin, ritmin sırlarını, onların keyfiyyətlərini və inkişaf yollarını açıb bir sistem halında izah edir.

Ədəbiyyat:

1. Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı-1977.
2. Ədili Şirvani. Əruz vəzniinin sadəlaşmış qalibləri. Bakı-2010.
3. Tərlan Quliyev. Əruz və qafqışunaslıq tarixi. Bakı-2013.
4. Tərlan Quliyev. Əruz. Bakı-2001.
5. Ş.A.Mikayılov. Ədəbiyyat nəzəriyyəsi. Bakı-1986.

Резюме

Статья посвящена целому ряду терминов аруза. Аруз, являясь квантитативным стихотворным метром, принятом в персидской и тюркской поэзии, вытеснил традиционное силлабическое стихосложение. Здесь дано толкование этих терминов, что позволяет углубить изучение аруза в целом.

Ключевые слова: аруз, первоисточники, термин.

Summary

The article is devoted to the aruz terms. There is interpretation of these terms in this article. Aruz was very popular in the poetry of the Middle East. The study aruz terms will help to study of the whole aruz.

Key words: aruz, fountainheads, term.